



VƏQİF YUSİFLİ

Doxsanıncı illər poeziyamızda müxtəlif üslubi meyllərin yaranmasıyla diqqəti cəlb edirdi. "Doxsanıncılar" XX əsr Azərbaycan ədəbiyyatının sonuncu nəslini heç şübhəsiz, əvvəlki ədəbi nəsillərin heç birinə bənzəməyən, amma ey ni zamanda, onların yaratdığı yaşarı ənənələrə az-çox bağlı olan bir ədəbi nəsil kuimi xatımızdır. Bənzərsizlik onda idi ki, onların şeirləri ənənəvi mövzularla təzə rəng qatırdı, deyək ki, həyat, sevgi, ayrılıq, təbiət, gözəllik haqqında tamam fərqli düşüncəni ortaya qoyurdular. Ənənələrə bağlılıq isə məlum idi, yüz illərin hecasına, qoşma və gəraylısına -şəir texnologiyasına nə artrıa bilərdilər ki? Amma ənənəvi şeir formasında yzsalar da, bu ənənvilikdə qeyri-ənənəvi, in, bir sözlə, bədii təsvir vasitələrinin bolluğu (həm də təzəliyi) onları fərqləndirirdi. Təbii ki, bu prosesdə itkilər də olurdu. Bəzən "söz oyununa" aludəcli, şeir-tapmaca, şeir-müəmma stilinə də uyurdular. İndi bu nəslin şairləri altmış haqlamaqdadırlar ya da o yaş sərhəddini keçiblər və onların bir çoxu biri də Əlirza Həsrətdir. Əlirza Həsrət Cəlilabadda yaşayır, məkan mənasında əyalətçidir, amma yaradıcılığı müasir ədəbi prosesin, bizim qaynar ədəbi həyatın içindədir.

Onun təptəzə "Duman şəhi" şeirlər, poemalar kitabı sayca səkkizinci dir. Bir şairi tanımaq və onu "özü-nünküldəşdirmək" üçün səkkiz kitab yox, elə bir neçə şeiri də kifayət edər.

*Eşqin qəfəsinə saldım könlümü,
Dedilər bəxtəvər ahu saxlayır.*

*Bədənim dərtinə ruhuma səri,
Qanadsız quşların ahi saxlayır.*

*Boynuma düşmüşəm qanlı qılınca tək,
Gəl yon tabutumu çıxdığım qıdan.
Ayrılıq sevginin dar ağacıdır,
Çoxdan asılışam ayrılgından.*

Bu şeir ayrılıq haqqındadır və Əlirza Həsrət ayrılığa metaforalarla təzə don bisir. Ayrılığın "ölüm hədini" "eşqin qəfəsi", "tabut", "qı-

yol canlı bir varlıq kimi cisimləşdirilir, yəni insana məxsus xasiyyət və əlamətlər Yol obrazında maddiləşir. O, Yolun insanın arxasında köhnə tanış kimi sürünməsi, ayaq izlərindən ocaq qalanması, kirpiklərin gözə uzanması və s. metaforalarla Yol obrazını yeni aspektde təqdim edir. Başqa bir şeirində: "Hər yol axan quru suyu, Quru su eşq yuğusudu, Dünya Əsl yazası, Hər səhər odnan açılır". Əlirzanın "Hər yol axan

manlı ifadələr azdır, dağlara həsr olunan şeirlərdə də dağlara məxsus ucalıqlara, möhtəşəmliyə xələl götərimir. Onun şeirlərində təbiətin gözəllikləri də, qəribliyi, tənhalığı da insan-təbiət, təbiət-insan vəhdətində reallaşır.

*Boyanıb eşq qanıfna,
Gələn də yox yanına.
Bu çiçəyin canına,-
Məlhəmdir duman şəhi.*

*Torpaq əvəzimnə hər qəbir üstə,
Çəkilib yaralı durna qanadı.*

Vətən haqqında da şablondan uzaq, təzəliyi ilə seçilən şeirlərinə rast gəlirik. Neçə il öncə yazmışdı ki:

*Hüzün heykəlisən sən Qarabağa,
Söykən sinəmizə çəkilən dağa.
Haçandan başlayım qucaqlamağa-
Qalmاسın o təyada paran, ay Vətən!*

DUMAN ŞEHİNƏ BÜRÜNƏN ŞEİRLƏR



"linc", "dar ağacı" kimi sözlər, ifadələrlə nəzərə çarpdırır. "Ayrılıq sevginin dar ağacıdır"-səhv etmirəmsə bu bənzətmə ilk dəfə Əlirzanın şeirlərində işqlənib, amma ondan sonra neçə o dövrük cavan şairin şeirlərində buna rast gəlmisəm, amma Əlirzanın şeirlərində olduğu kimi alınmayıb.

Əlirzanın kitabına ön söz yanan Bilal Alarlının bir fikri ilə tamamilə şərikəm: "Dağ, duman, y ol, həsrət, qurbət, Vətən sözlərinə Əlirzanın şeirlərində kəlməbaşı rast gəlmək mümkündür, amma bu qədər çox işlənən eyni sözlər bəzən müxtəlif mənalara gəlir, sətiraltı dona girir, üzdə görünən tərəfini alt qatı üstələyir". "Yol" şeirinə nəzər yetirin:

*Hey çıxır qarşuma köhnə tanış tək,
Sürünüb arxamca mənə çatan yol.
Ayaq izlərimdən ocaq qalayır,
Ən gözəl kəlməyə, sözə yatan yo*

*Əl verim, çək çıxart məni bu tərədən,
Sapçların üzündə qoy olsun pərdən.
Unudub gedirəm özümü hərdən,
Ayaqlar altında soluür butam yol.*

*Üzü o yanadır, yoxsa bəridir?
Bu eşq ürəyimin yağıñ əridir
Gör hansı gözəlin kirpikləridir,*

Təccübələnməyin, Əlirza Həsrət belə şairdir və onun təşbihləri, mətəforaları digər şeirlərində də az deyil. Bunları kimsə qəbul etməyə də bilər, amma mənim fikrimcə, bu şeirdə

quru suyu" bənzətməsi göydən düşmür, şeirin ilk bəndlərində bu bənzətəmə üçün "hazırlıq" görülür: "Gül şəhə düşmüş pəridi, Hər şəh bir alın təridi, Hər gül eşq səhəridi, Hər gül bir bir adnan açılır". Əlirzanın bu tipli orijinal bənzətmələri az deyil.. "Dünya Əsl yaxası, Hər səhər odnan açılır"-bu bənzətəmmənin yaratdığı görüntünü təsəvvür edin. Yaxud, elə həmsin şeirdə: "Dodağın lələ kimidi, Görən deyir, qan açılıb".

Əlirza Həsrətin təbiətlə "ünsiyyəti" də iki mənada diqqəti cəlb edir. Birincisi: o, "Yol" şeirində olduğu kimi ayrı-ayrı təbiət attributlarını cismələşdirir. İkinci halda isə təbiətə məxsus, amma bizə bəlli olmayan əlamətləri şeire gətirir. Deyim ki, Əlirza dumandan, dağdan çox yazır. Dumana həsr etdiyi şeirlərində du-

*Dönüb qəfəs quşuna,-
Gələcəkdəm qurşuna.
Günəş çəkdi başına
Ovcuma daman şəhi.*

*Ahuma tut, yandır şam,
Bəlkə belə aldıq kam.
Bir də gözümüzü sıxsam,
Aparacaq qan şəhi.*

Bəlkə də duman şəhi və şəhin yaratıldığı xoş mənzərə bir reyzaj şeirlərində daha maraqlı alındı, amma bu şeirdə duman şəhinin şairdə yaratdığı təsəvvür poetik mənə kəsb edir. Şeirin üçüncü bəndində ehtiyac var idi mi? Mənçə, yox!

Cünki şeirin bütün bəndləri mənətiqi şəkildə bir-birilə əlaqələnməlidir. İki bənd gözəldir, duman şəhinin daha başqa gözəlliklərini eks etdiro bildərdi.

Yeri gəlmışkən qeyd edim ki, Əlirzanın bəzi şeirlərində bu bağlılıq pozulduğu hallara da rast gəlirik.

Azərbaycanda heç bir şair məməkətimizdə baş verən ictimai-siyasi hadisələrə, bizi sarsıdan hadisələrə biganə qalmayıb. Yaxşımlı, pismi hər şair öz ölkəsinin şairi olduğunu təşdiq edib. Əlirza Həsrət də həmçinin.

*Bir ruhsuz bədəndi şəhidsiz torpaq,
Şəhidsiz torpaqdan olarmı vətən?
Hər şəhid bir ovuc vətən torpağı,
Düşmənin gözünə sapılır dən-dən.*

*Göy üzü hər aha qazılan qəbir,
Hər qəbir daşında bir şəhid adı.*

Əlirza Həsrətin digər mövzularda gəlib çatın 58 58 yda bir şair kimi uğurloarından söz açmaq olar və "Duman şəhi" yeni kitabında dvbu şeirlər az deyil. ANA haqqında: "Sən ni incidentə dəcal vaxtimda, Üstündə duanmış qarğışı, ana. Saçının qarını əritməz ah da, Kiçik ciləsiyəm bu qışın, ana". Ömrün sevgi anları haqqında: "Sənsaiz xatrlanacam saçını cüt hörəndə, Dağılmış sevdalarдан həsrətin boy verəndə. Qəbrimi beşik bilib, yırğalanay görəndə, Baş daşına yavzıflan bir qərib ad olarsan!"

Və ya: "Cənnət bağçasısan bu nişanda sən, Nəfəsin gül açıb, baxışın çiçək. Belə soyuq dəyər sənə, gözəlim, Sevən ürəyimi al, üstünə çək". Payız haqqında: "Köçür ürəyi-mə buyü qərib payız, Ömrünü günlərin əlindən çəkir. Payız havasına uyan çiçəklər,

Əlirza Həsrət 57 yaşın içindədir, artıq yetkin bir şair kimi formalaşmış. Amma yaradıcılıq, xüsusişə şeir aləmi həmişə axtarış sevir. Cox arzu edərdim ki, Əlirza Həsrət təkcə təşbih, metafora aşığı olmasın, şeirlərində daha ciddi, bu günün daha mühüm mətləblərinə toxunsun ("O djağların dumani"! və "Qərib beşiyi" poemalarında olduğu kimi), bizə müasir Azərbaycan insanların real, inandırıcı, önemli xarakterini təqdim etsin.

Səkkizinci kitabı haqda bu qədər.

